


**YOUmove**  
**YOUup**  
**YOUdown**  
**YOUfold**  
**YOUtravel**  
**YOUrule**

Məhsulumuzu seçdiyiniz üçün təşəkkür edirik.  
Bu elektrikli skuterlə əylənin.

# Məzmun

1. Qablaşdırmanın tərkibi . . . . .	18
2. Məhsulun təsviri . . . . .	18
3. Ekran . . . . .	19
4. Quraşdırma . . . . .	20
5. Yük . . . . .	21
6. Sürücülük üzrə əsas anlayışlar. . . . .	22
7. Sürücülük xəbərdarlıqları . . . . .	23
8. Təhlükəli hərəkətlər (Cəhd göstərməyin!) . . . . .	25
9. Təhlükəsizlik təlimatları . . . . .	26
10. Yığılması və daşınması . . . . .	27
11. Gündəlik qayğı və texniki xidmət . . . . .	27
12. Texniki xüsusiyyətlər . . . . .	29

# 1. Qablaşdırmanın tərkibi



# 2. Məhsulun təsviri

Əyləc qolu

Ön işıq

Qatlama mexanizmi

Mühərrik

Dayaq



Batareya bölməsi

Qarmaq


Arxa əyləc işığı

Disk əyləc

### 3. Ekran

#### DÜYMƏLƏRİN FUNKSİYASI:

Yandırmaq üçün qısa basın, söndürmək üçün uzun basın, faraları yandırmaq üçün bir dəfə basın, sürət rejimini dəyişdirmək üçün iki dəfə ardıcıl basın, kruiz nəzarətini ləğv etmək/yandırmaq üçün üç dəfə ardıcıl basın, skuteri işə saldıqda arxa işıq yanır və əyləc çəkdikdə yanır-sönür. Maksimum cərəyan həddi 17A±1A-dir.



	Batareya səviyyəsi
	İdman rejimi
	Komfort rejimi
	ECO rejimi (enerjiyə qənaət)
	Kruiz nəzarəti
	Ön işıq
	Yüksək temperatur xəbərdarlığı
	Kilidləmə
	Kilometr/saat

km/h


#### XƏTA KODU:

- F1/E1 Əyləc xətası
- F2/E2 Sürətləndirici xətası
- E3 Kommunikasiya xətası
- E4 Artıq gərginlikdən qorunma
- E5 Aşağı gərginlikdən qorunma
- E6 Aşırı gərginlikdən qorunma
- E7 Mühərrik xətası
- E8 Mühərrik bağlantısı xətası
- E9 Nəzarətçi xətası


## 4. Quraşdırma




1. Dirəyi açın və klik səsi eşidənə qədər itələyin. Sonra skuteri saxlamaq üçün dayaq ayağını açın.



2. Sükanı dirəyin üzərinə sürüşdürün. Onun düzgün istiqamətdə olduğuna əmin olun.





3. 6 vinti yerləşdirmək üçün altıbucaqlı açardan istifadə edin, sıxıldığından əmin olun.




4. Skuterin düzgün şəkildə işə düşdüyünə və söndürüldüyünə əmin olun.


## 5. Doldurma



Rezin qapağı açın




Doldurucu kabelini qoşun



Doldurma bitdikdən sonra  
rezin qapağı bağlayın.

Zaryadlayıcının LED işığı qırmızıdan (zaryadlanır) yaşıl rəngə dəyişdikdə skuteriniz tam zaryadlanmış olacaq. Tam doldurma müddətindən sonra doldurma avtomatik olaraq dayandırılacaq. Buna baxmayaraq, skuteri uzun müddət doldurmağı tövsiyə etmirik. Doldurma portu nəm olduqda doldurucunu qoşmayın. İstifadə etmədiyiniz zaman şarj portunu örtün.


## 6. Sürmə ilə bağlı əsas anlayışlar




Sürməyi öyrənərkən, şəkildə göstəriləndiyi kimi, yıxılma və xəsarətlərin qarşısını almaq üçün həmişə dəbilqə və təhlükəsizlik avadanlıqlarından istifadə edin.

1. İşə salın və batareyaya göstəricisini yoxlayın.


2. Bir ayağınızı skuterin platformasına qoyun və digər ayağınızla özünüze tekan verin.



3. Elektrikli skuter sürüşməyə başlayanda hər iki ayağınızı platformaya qoyun və sürətləndiriciyə basın. Sürətləndirməyə başlamaq üçün sürət (5 km/saat) səviyyəsindən yuxarı qalacaq.



4. Sürətləndiricini buraxın və sürəti yavaş-yavaş azaldın. Əyləcləmək üçün əyləc qolu sıxın.




5. Bədəninizi dönmə istiqamətinə əyin və sükanı yavaşca çevirin.

# 7. Sürmə ilə bağlı xəbərdarlıqlar



Yağışda sürməyin.




Qapılara, liftlərə və digər yüksək maneələrə diqqət yetirin.



Yoxuşdan aşağı gedərkən sürəti artırmayın.



Təpələr, qapı və ya lift astanaları, enişli-yoxuşlu yollar və ya digər qeyri-bərabər səthlərdən keçərkən orta və ya aşağı sürəti (8 km/saat) saxlayın. Yuxarıda qeyd edilən səthlərə daha yaxşı uyğunlaşmaq üçün dizlərinizi bir qədər bükün.



Scooter ilə yeriyərkən sürətləndiriciyə basmayın.



Sükana çanta və ya digər ağır əşyalar asmayın.

## 7. Sürmə ilə bağlı xəbərdarlıqlar

---




Həmişə maneələrdən yayın




Hər iki ayağınızı hər zaman platformanın üzərində saxlayın.

# 8 - Təhlükəli hərəkətlər (Sınamayın!)




Elektrikli skuterlərin istifadəsinin qadağan olduğu yerlərdə sürməyin.



Yüksək sürətlə hərəkət edərkən sükanı kəskin şəkildə döndərməyin.




Dərinliyi 2 sm-dən çox olan gölməçələrdə sürməyin.




Uşaqlar da daxil olmaqla başqa heç kimlə birlikdə sürməyin.




Ayaqlarınızı arxa çamurluqda saxlamayın.



Scooter-dən istifadə etdikdən sonra disk əyləcə toxunmayın.



Sürərkən əllərinizi sükanı çarxından ayırmayın.



Scooteri idarə edərkən pilləklə qalxmağa və ya enməyə, yaxud maneələrin üzərindən tullanmağa cəhd etməyin.

## 9. Təhlükəsizlik təlimatları

---

Youin elektrik skuteri əyləncə vasitəsidir. Lakin ictimai yerdə olduqda, o, nəqliyyat vasitəsi kimi qəbul ediləcək və nəqliyyat vasitəsinin yaratdığı risklərə məruz qalacaq. Təhlükəsizliyiniz üçün təlimat kitabçasındakı göstərişlərə və hökumət və tənzimləyici qurumlar tərəfindən müəyyən edilmiş yol hərəkəti qanun və qaydalarına əməl edin.

- Eyni zamanda, başqaları yol hərəkəti qaydalarını pozub ehtiyatsız sürə biləcəyi üçün risklərin tamamilə aradan qaldırılma bilməyəcəyini başa düşməlisiniz və piyada gəderkən və ya velosiped sürərkən olduğu kimi yol qəzalarına məruz qalrsınız. Scooter nə qədər sürətli hərəkət edərsə, dayanması bir o qədər uzun çəkər. Hamar səthdə skuter sürüşə, balansını itirə və hətta yıxılmağa səbəb ola bilər. Buna görə də diqqətli olmağınız, xüsusilə də yer ilə tanış olmadığınız zaman düzgün sürət və məsafəni saxlamağınız çox vacibdir.

- Piyadaların keçid hüququna hörmət edin. Piyadaların arxasında hərəkət edərkən, onlara xəbərdarlıq etmək üçün zəngi çalın və sol tərəflərindən keçmək üçün skuterinizin sürətini azaldın (nəqliyyat vasitələrinin sağ tərəfdən hərəkət etdiyi ölkələrə aiddir). Piyadalarla qarşılaşdıqda, aşağı sürətlə sağ tərəfdə qalın. Piyadaların yaxınlığında hərəkət edərkən sürəti aşağı saxlayın və ya nəqliyyat vasitəsindən enin.


- Təlimat kitabçasındakı təhlükəsizlik təlimatlarına diqqətlə əməl edin. Youin istifadəçi təlimatlarını pozan hərəkətlər nəticəsində yaranan maddi xərclərə, fiziki xəsarətlərə, qəzalara, hüquqi mübahisələrə və digər maraq qarşıdurmalarına görə məsuliyyət daşımır.

- Skuterinizi onun iş prinsipini bilməyən şəxslərə verməyin. Onu icarəyə verdiyiniz zaman isə onun istifadəsini və təhlükəsizlik avadanlığının istifadəsini bildiklərinə əmin olmaq məsuliyyətini öz üzərinizə götürün.


- Hər istifadədən əvvəl skuteri yoxlayın. Gevşək hissələr, batareyanın azaldığı xəbərdarlıqları, həddindən artıq aşınma, qaribə səslər, nasazlıq və digər qeyri-normal hallar müşahidə etdikdə sürməyi dayandırın.

- Xəbərdarlıq: Skuterin heç bir hissəsinə müdaxilə etməyin, yanğın riski var.

## 10. Yığılması və daşınması



Scooterin söndürülmüş olduğuna əmin olun. Qatlamaq üçün qatlama mexanizminin kilidini açın və sükanı arxa çamurluğa bağlamaq üçün sükanın sapını qatlayın. Açmaq üçün qarmağa basın, sükanı qaldırın və qatlanan quruluşu kilidləyin.



Daşımaq üçün sükanın sapını bir və ya iki əlinizlə tutun.

## 11. Gündəlik qayğı və texniki xidmət

### Təmizlik və saxlanma

Scooterin gövdəsində ləkələr görsəniz, onları nəmli parça ilə təmizləyin. Ləkələr getməsə, bir az diş pastası sürtün, diş fırçası ilə fırçalayın və sonra nəmli parça ilə silin. Qeydlər: Ciddi zərərlərin qarşısını almaq üçün skuteri spirt, benzin, kerosin və ya digər korroziv və uçucu kimyəvi həlledicilərlə təmizləməyin. Scooteri yüksək təzyiqli su püskürtmə cihazı ilə yumayın. Təmizlik zamanı skuterin söndürülmüş, şarj kabelinin çıxarılmış və rezin qapağın bağlı olduğuna əmin olun, çünki su sızması elektrik cərəyanı vurmasına və ya digər ciddi problemlərə səbəb ola bilər. Scooter istifadə edilmədiyi zaman onu quru və sərin yerdə saxlayın. Onu uzun müddət açıq havada saxlamayın. Həddindən artıq günəş işığı, həddindən artıq qızma və həddindən artıq soyutma batareyanın ömrünü azaldır.


# 11. Gündəlik qayğı və texniki xidmət

## Batareyanın texniki xidməti

1. Orijinal batareyalardan istifadə edin, digər modellərdən və ya markalardan istifadə etmək təhlükəsizlik problemlərinə səbəb ola bilər;
2. Kontaktlara toxunmayın. Korpusu sökməyin və ya deşməyin. Batareyanın zədələnməsinə və hətta xəsarət və ölümə səbəb ola biləcək qısa qapanmalardan qaçınmaq üçün kontaktları metal əşyalardan uzaq saxlayın;
3. Mümkün zədələnmənin və ya yanğının qarşısını almaq üçün orijinal elektrik adapterindən istifadə edin;
4. İstifadə edilmiş batareyanın düzgün idarə edilməməsi ətraf mühitə böyük zərər vura bilər. Təbii mühiti qorumaq üçün istifadə olunmuş batareyaları düzgün şəkildə atmaq məqsədilə yerli qaydalara əməl edin.
5. Hər istifadədən sonra, batareyanın ömrünü uzatmaq üçün onu tam doldurun.


## Saxlama və Atılma

1. Skuteri  $-10\text{ }^{\circ}\text{C}$  ilə  $40\text{ }^{\circ}\text{C}$  arasında sərin və quru yerdə saxlamağa çalışın. Həddindən artıq rütubətli mühitlərdə skuterin içərisində kondensasiya və ya hətta su yığılması baş verə bilər və bu da batareyanı tez bir zamanda zədələyə bilər. Cihazlar dəniz səviyyəsindən 2000 m-dən yüksək hündürlüklərdə istifadə üçün nəzərdə tutulmayıb, UV şüalarına uzun müddət məruz qalma, yağış və təbii amillər korpusun materiallarına zərər verə bilər, istifadə edilmədiyi zaman qapalı yerdə saxlayın.
2. Gündəlik istifadə zamanı, batareya tamamilə bitdikdən sonra skuteri doldurmaqdan çəkinməyə çalışın. Batareya azdırsa, onu mümkün qədər tez doldurun.
3. Skuter istifadə edilmədikdə, batareyanın qorunması üçün onu hər iki aydan bir doldurun.



Əyləci altıbucaqlı açardan istifadə edərək tənzimləyə bilərsiniz.

# 11. Gündəlik qayğı və texniki xidmət



Sürüş zamanı sükan və onun sapı yellənsə, qatlanma mexanizminin vintlərini sıxmaq üçün altıbucaqlı açardan istifadə edin.

# 12. Texniki xüsusiyyətlər

<b>Ölçülər</b>	Açılmış vəziyyətdə (Uzunluq x En x Hündürlük)	113 x 48 x 120 sm
	Yığılmış vəziyyətdə (UxExH)	113 x 48 x 49 sm
<b>Çəkisi</b>	Xalis çəkisi	14,8 kq
<b>İstifadəçi</b>	Maksimum yük	100 kq
	təvsiyə edilən yaş	16 - 65
<b>Scooter</b>	Maksimum sürət	25 km/saat
	Özü getmə məsafəsi	20 - 25 km
	Maksimum eniş	15°
	İşləmə temperaturu	-10 ~ 40 °C
	IP dərəcəsi	IPX4
<b>Batareya</b>	Gərginlik	36V DC
	Maksimum yükləmə gərginliyi	42V DC
	Tutum	7,5 Ah
<b>Mühərrik</b>	Maksimum güc	500 Vt
	Nominal güc	350 Vt
<b>Doldurucu</b>	Giriş gərginliyi	100V~240V
	Çıxış gərginliyi	42V DC
	Çıxış cərəyanı	1.5A
	Doldurma müddəti	5,5 - 6,5 saat

(1) Bədənin hündürlüyü: Yerdən bədənin ən hündür nöqtəsinə qədər olan məsafə.

(2) Batareyanın işləmə müddətinin təsviri: tam doldurulmuş vəziyyətdə, 68 kq yüklə, 25°C-də, küləksiz düz yolda və 15 km/saat sürətlə ölçülür. Batareyanın faktiki işləmə müddəti müxtəlif yükləmə amillərinə, rütubətə, küləyin sürətinə və işləmə vərdişlərinə görə fərqlənəcək.

(3) İcazə verilən maksimum çəki hər halda 100 kq (sürücü və əşyalar daxil olmaqla) daxilində saxlanılmalıdır. Səfər zamanı geyim və ya digər aksesuarların əlavə çəkisini və sürətin yaratdığı ağırlıq qüvvəsini nəzərə alın. Bu yük limiti aşılırsa, skuter buna dözməyəcək.